

Ədalətsizlikdən yorulan bərəkət sahibi - Sübhi Bərəkət



Nəsiboglu, Sevindik

(Əvvəli ötən sayımızda)

1925-ci ildə Fransua yenidən Misirə göndərildi və onun yerinə müsyö Andre gəldi. Müsyö Andre də Fransua kimi idi. Onun da məkrəli planı var idi. Gəldiyindən bir neçə gün sonra o, bu dəfə Dəməşqdə terror aktı təşkil etdi. Bu terror Dəməşqə çox böyük ziyan vurdu. Hər yer tarü-mar oldu. Sübhi Bərəkət haqsızlıq və ədalətsizlikdən artıq cana yiğilmişdi:

- Həqiqətən, dövləti saxlamaq çətinidir. Neçə il əvvəl bir fransız idi, indi də o biri fransız. Biz bunnarın əlindən nə edək? Kimdən necə kömək istəyək?

Hənano dedi:

- Bəlkə də, bir Krallıq qursayıq, daha yaxşı olardı.

- Krallıq bizə heç nə verməzdii. Cümhuriyyətdə Krallıqdan daha çox haqq-hüquq var, ədalət var.

- Onu deyim, sənin doğuldugun yer də İmperatorluq idi.

- Axır vaxtlar orada vəziyyət pis idi. İndi biz Osmanlının vəziyyətin dəyişik. -deyə Sübhi əlini dizinə çırpdı. - Mən bunu bayaqdan niyə fikirləşmirdim?

- Neyi?

- Həm fransızlardan, həm də Türklerdən kömək istəyək. Birinin köməyi bəsdir. Onu bilirom ki, fransızlar kömək etməyəcəklər. Çünkü, terroru edən onlardır.

Hənano adamını yolladı Türkisiyə ki, xəbər çatdırınsın. Çünkü, Hənanonun artıq taqəti qalmamışdı. Sübhi də fransızlardan kömək istədi. Bir neçə gün keçdi, ümidiplen Sübhinin ümidi çırığı söndü. Nə türklerdən kömək gəldi, nə də fransızlardan.

Fransızlardan kömək gəlmədi, çünkü, Sübhi bəy demişkən, terroru edən onlar idi.

Türklerdən kömək gəlmədi, çünkü.. Hənanonun adamı heç saadiq adam deyildi. O, Türkisiyə getdi, lakin, heç kəsdən kömək istəmədi. İstanbul otelində 2 gün qalıb kef çəkdi, sonra yenidən qayıtdı, çünkü fransızlardan təlimatı belə almışdı.

Sübhi bəy üçün artıq səbr kasa-sı daşmışdı. O, içindəkileri hayqrımaq isteyirdi artıq. Ona görə də, dəqiqlərini saydı, lakin, dözə bilməyib hər şeyi dağıtdı: -Lənət olsun! Lənət olsun! Heç kəs bizə

kömək etmədi! Hər yer ədalətsizlik iyi vermiş. Rəsmən ədalətsizlərdən ədalət istəyirmiş. Mən ədalətsizlikdən bezən adam özümə bəxş edə bilmədim yəni ədaləti camaata necə bəxş edəcəkdir? Ən çox güvəndiyimiz insanlar bizi əhəmiyyət vermədilər. Ancaq özlərini fikirləşdilər. Mən Suriyaya ədalət bəxş edə bilmədim, bəşər bələ bir araya gəlsə, oraya ədalət bəxş edə bilməyəcək! Çünkü, bəşər ədalətsiz, dövran ədalətsizdir! Tez, tez meydana çıxmaliyam.

Sübhi bəy gözləri dola-dola meydana gəldi: -Bütün Suriyani salamlayıram! Mən Suriyanın ilk prezidenti Sübhi Bərəkət Əl-Xalidi. Mən prezident olanda demişdim ki, ədalət gətirəcəyəm. Lakin, andımı pozdurdu. Ədalət gətirə bilmədim. Ona görə də, mənə nə desəniz azdır. Bağışlaya bilməzsınız mən. Amma onu deyim ki, ədalət gətirəkən fransızlar öz oyunlarına alət etdilər bizi. Pis gözlərini bizdən çəkmədilər. Hamısı bir-birindən pis olundu. Əsgərlərimiz də onların tərəfinə keçdi. Dəməşqə yağıdırılan bombalar canına yağydı, amma belə şey olmayıyadı. İnandığımız şəxslərdən birini İstanbula göndərdik. İstədiyi

29.10.1977, Milliyet, Sayfa 12

ACI KAYIP

Löfgren Müşir Dervis Paga aflatından, merhum Rüstəvər və merhum Faize Kocatuna'nın kızları, eski Suriye reislikcənburu mərhum Suphi Berekət'in eşi, Nazlı Kocatuna, mərhumə Sabiha Berekət Vəsiyyət Kocatuna'nın abaları, Rifat Berekət, Zehra Hələfəzli, Süheyli Koratalan, Halil Berekət, Selahattin Berekət və Sanje Tüzemenin annəleri, Vahit Hələfəzli, Oğuzhan Koratalan, Fazıl Tüzemen və Arlet, Fatos, Perihan Berekətin kayınwałdelearı Nilgün Yucaoglu, Melih Hələfəzli, Yavuz Koratalan, Serra [Suphi] Ahmet, Sedat, İdlı Berekət, Seda və Elif Tüzemenin boyukannası, Ertuğrul Yucaoglu'nun büyük kayınwałdelearı SELAHATİ NİŞVANDAN

HATİCE HALİDE BEREKET

HANİMEFENDİ

28.10.1977 tarixində Hakkın rəhmətinə kavuşmuşdur.
Cenaze 29.10.1977 cumə günü (Bugün) ölü namazının mötekkip Göztepe İstəsəyon Camii'ndən kəldinilərək Sahrayı Cədidi təli aile kabristanına defnedilecektir.

AİLESİ
Not: Çiçək göndəriləməməyi xüsusilə nüvə.

qədər otellərdə yedi-içdi. Onlar xainəsinə bizim pullarımızı yeyib bizim qanımıza bais oldular. Bu bizi lazımlı idimi? Belə cümhuriyyət olarmı? Ona görə də, sizlərə çox əziyyət vermək istəmirməm. Mən Sübhi bəy Bərəkət-Əl Xalidi 20 dekabr 1925-ci il tarixdən, yəni, bu gündən daha Suriyanın Prezidenti deyiləm və bu vəzifədən istəfa edirəm! Ümid edirəm ki, məndən də pisi olmaz. Əgər mənim içimdə pislik var idisə...

Bunu dedikdən sonra Sübhi bəy kövrlərək getdi. Həmin gün, istəfa verəndən sonra xalq onu tez bağışladı(gərgi, günahı yox idi) və o, Suriya Milli Məclisinin sədri seçildi. Milli məclisdə 1935-ci ilə qədər sədrlik edəndən sonra Hataya köçdü.

Onun tutduğu vəzifə 9 fevrala qədər boş qaldı. 9 fevral 1926-ci il-də kim prezidentlik səlahiyyətlərini icra etsə yaxşıdır? Fransız Fransua Pier-Alipe! Suriyanın qara günləri o zamandan başlayırdı əslində.

1935-ci ildə vəzifədən azad olundu və Hataya, Suriya-Türkiyə sərhədinə köçdü. Çünkü, o, Suriyadan çox uzaqda qala bilməzdi.

1938-ci ildə Hatayda respublika yaradıldı. Bu respublikaya da fransızlar nəzarət edirdi. Sübhi bəyin yeni pis günləri başlayırdı. Onun bir

nömrəli düşmənləri fransızlar idilər. Hataydan köçmək istədi, lakin, ayrlıa bilmədi. Hatayın hər qarşı ona fransızlardan qalan travmani xatırladı. Buna çox dözmədi Sübhi bəy. 1939-cu ildə sübh saatı doğulan Sübhi bəy sübh saatlarında da dün-yadan köcdü.

1925-ci ildə istəfa edəndən sonra özünü ən pis adam hesab edirdi Sübhi bəy. Lakin, bilsəydi ki, gələcəkdə başçı ondan da pis ola-caq, prezidentlikdən istəfa etməzdi.

Sübhi Bərəkətin dövründə hər şeyin pişləşdiyini deyənlər səhv edirlər. İndi guya kresloda oturanları hamısı yaxşıdır ki?

Lakin, 2015-ci ildən sonra Sübhi Bərəkətin ruhu çox şad oldu. Məzarında çevrilmək əvəzinə, yuxusunu şirin etdi. Çünkü, Türkər Suriyaya yenidən ədalət yayırdılar, o vaxtdan. Onlar Suriyada və İraqda ədalət naminə çoxlu tədbirlər həyata keçirdilər. Həmin hərəkatlardan biri də "Bahar Qalxanı"dır ki, hələ də davam edir. Sübhinin ruhunu şad etməkdə davam edir.

Sübhi Bərəkətin doğum tarixi bir neçə kitablarda səhv yazıılır. Vikipediyada Bərəkətin doğum tarixi kimi 1889, Sami Mobayedin "Suriyanın önemli kişiləri və qadınları" kitabında 1883, "Modern Ərəb Tarixi" kitabında 1886-ci il olaraq göstərilir. Onu da deyim ki, Türkəyədə onun adına Sübhi bəy küçəsi var.

Bərəkət barədə daha çox eşitmək istəyirsizsinə onun qızı Süheylla Koraltanı dinləyin;

"Sübhi bəy heç kəsdən rüşvət almayıb. 5 qəpik belə istəməyib və qəbul etməyib. Kasib idik. Anam nənəmdən qalan bilərzikləri, qızları satıb xalqa bugđa verərmiş. Sonradan vəziyyətimiz yaxşılaşdı.

Bildiyiniz kimi, həmin vaxtlar Suriyaya fransızlar nəzarət edirdi. Sübhi Bərəkət və İbrahim Hənano üşyan qaldırıb fransızları məğlub etdilər. Fransız komandır atama dedi: "Yaxşı, sən qazandın. İkisindən birini seç: Suriya Krallığı, Suriya Respublikası?" Sübhi bəy cavab verir: "Krallıq olmaz, Cumhuriyyət ədalətin dərinini bəsdir". Biz Hələbdə doğulmuşuq, lakin, atam bizim doğum yerimizi Antakya olaraq qeyd edib. Bunun səbəbi də atamın Türkiyənin əhalisinin çoxalması istəyi imiş.

Bəşər Əsəd hal-hazırda təsdiq etməsə də, hamı bilir ki, Suriyanın ilk prezidenti bir türk idi, atam ididi. Fransızlar bizə çox zərər verdilər. Osmanlı dönəmində güc bəla ilə iq-tisadi vəziyyəti düzəldib oxuyan və Osmanlının Hələbdən deputati olan qohumum Rüfətağa Bərəkətin evinə birdən basqın ediblər, evi yağımalayıblar. Səbəb də atamın qorxmaz əşyançı olması idi".

Dedyim kimi, Bəşər Əsəd hal-hazırda atamın ilk prezident olduğunu qəbul etmir. Bunun səbəbi isə atamın türk olmağıdır".

Biz inanırıq ki, türklər bütün dünyaya təsdiq etdirəcəklər ki, ən ədalətlə onlardır! O vaxt Sübhi Bərəkət Suriyanın gündəmi olacaq və hər kəs onun ədalət üçün çarpışmasından danışacaq.